


*De Xedo nomi!*



# TOLIŞON SƏDO

№ 29 (41) 31 avqust 2012-nə sor

MÜSTƏQİLƏ RUJNOMA

ĞIYMƏTIŞ 40 kop.

Rujnoma haftədə i kərə beşədə

## Hilal Məmmədova azadlıq!!!



**Hilal Məmmədov**

"Tolış Sədo" qəzetinin baş redaktoru

**Rafiqin "Mən hazır!"-na "Mən də hazır!" deyiləcək gün uzaqda deyildir.**

Hüquqlarımın müdafiə komitəsinin həmsədri, baş redaktoru olduğum "Tolış Sədo" qəzetinin məsul redaktoru və "Tolışon Sədo" nun təsisçisi olan qəhrəman Rafiq Cəlilovun növbəti cəsarətli "Mən hazır..." adlı yazısını oxuyub, xeyli fərəhləndim... Ürəyimdə "demək, heç də səhv etməmişik, estafet etibarlı əllərdədir!", düşünüb, rahatlandım... Qəlbimizdə buna da bir şəkk qalmadı ki, onun "mən hazır!"-na "mən də hazır" deyib, əlindəki estafeti cəsarətlə digər qəhrəmanlara ötürəcək igidlər ordusu artıq yetişməkdədir... Qəlblərindən ölüm ya zindan xofunu qovmuş Rafiqlər ordusunu isə daha heç bir kəs nə ciblərə "narkotika atmaqla", nə "vətənə xəyanətlə" və i.a. kimi absurd uydurmalarla susdura bilməyəyi də aşkardır... Əksinə, bu qəhrəmanlar özlərinin daha cəsarətli yazıları, məqalə, şeir və nəsləri, digər aktiv fəaliyyətləri ilə realda kimin narkotika daşıyıcısı, "vətən xaini" olduğunu, sifarişlə işləyən müstəntiqlərin, əməliyyat işçilərinin, yalançı ekspert və şahidlərinin, prokuror və hakimlərinin əsl üzünü aşkara çıxaracaqlar... Kiçik HAQQ-hesab günü lap yaxındadır...

### "Giləvo" gəmisinin sükanı...

Odur ki, nə mənim, nə Rafiqin, nə də digər birimizin əleyhinə müxtəlif xarakterli "kompromant", "donos" və i.a. məlumatların yığılmasından qətiyyənlə narahat olmağa dəyməz: əksinə, ruslar demişkən, "vse, çto delaet Boq, k luçşemu!" prinsipini əldə əsas tutaraq, həm o "donosbazlara", həm də onların naqis əməlindən yaraqlanan o "hüquq-mühafizə orqanlarına" maksimum iş şəraiti yaratmaq lazımdır ki, günlərini orda-burda boş-bekar keçirtməsinlər. Qoy, bizi daha da yaxından öyrənib, tədqiq etsinlər, bəlkə də sabah o şəffaf və xeyirxah işlərimizdən bir ibrət götürüb, peşimançılıq çəkdilər və hətta o qəhrəman ordumuza bir əsgər olmaq ümidi ilə növbəyə durdular...

Odur ki, bir daha üzümü qəhrəman qardaşım Rafiqə və Rafiqlərə tutub deyirəm: zamanın bugünkü, xırda-mırda dalğalarına və içərisində atılıb-düşən o xırda-mırda yırtıcılara qətiyyənlə fikir vermədən, GƏMİNİN sükanıni möhkəm saxlayın... İnşallah, xalqın hər bir övladının "mən də hazır!" deyib, o həzin Giləvo mehinin mübarək ətriylə "Giləvo, ay Giləvo, boy, boy, boy, boy..." xorunda toplaşacaq gün heç də uzaqda deyildir!!!

Hilal Məmmədov, dosent, fizika-riyaziyyat elmləri namizədi, "Tolış Sədo" qəzetinin baş redaktoru, hüquq müdafiəçisi,

26.08.2012. Kürdəxanı

### Hilal Məmmədov 53

Hilal boy ad günün mübarək! 28.08.2012

Rafiq Cəlilov  
Arzu Abdullayev  
Əliyar Mehman  
İsa Qəmbar  
Güləyə Aslanlı  
Tofiq Yağublu  
Ələddir Səfərov - mehənce 154  
Nəsrolla Nəsrollayev - mevanə, reş  
Novelle Şərəfəli - AZQ.İB-Sidi  
Əlnur Məlikov - ADİİB  
Səidə Qocamanlı  
Səadət Bəndəşərli  
Əli Rza Muxtar  
Şahin Əliyev  
Samiə Kəzimi  
Leyla Mustafayeva  
Rəmid İbrahimov  
Səyid Əliyev  
Səyid Hüseynov  
İlqan Məmmədov

Yaxşı! C qüvələri Əliyar - Əliyar

### E L A N

Hörmətli oxucular!

"Tolışon sədo" qəzetinə abunə olmaq üçün:




«QAYA Mətbuat Yayımı MMC» -yə  
Telefonla zəng etməyiniz kifayətdir

Bakı və Sumqayıt şəhərləri: (012) 564-63-45; 564-48-96; 465-67-13  
Lənkəran şəhəri, (050) 235-23-41



**ƏN QAPALI  
MƏHKƏMƏ...**  
RAFIQ CƏLİLOV

səh 3.



**AXC-nin II konfransında  
nədənsə Lənkəran Xalq  
Cəbhəsindən İdarə Heyətinə  
heç kəs "seçilmədi"...**  
ƏLİKRAM HÜMMƏTOV

səh 6.





Rafiq Cəlilov  
celilovrafiq@mail.ru

*Bir Lerikli tanışım var, kəndlərində məzali bir əhvalat olub, çox xahiş etdi ki, bunu "Lətifələr" rubrikasında yerləşdirim, konkret adlar olduğu üçün mən "yox" dedim, amma qısaca xülasəsini verəcəyimi bildirdim. Demək hadisə vaxt olurdug kəndlərinin birində, dükanına gəlir və bütün kənd un almaq üçün dükanın qarşısına yığılır, kimisi un aparmaq üçün at, kimisi də ulaq gətirir. Kəndin hazırcavab sakinlərindən biri də un aparmaq üçün öz ulağını gətirib, dükanın qarşısında saxlayır və üzbəüz məktəbin qarşısındakı müəllimlərlə görüşmək üçün onların yanlarına gedir. Elə bu vaxt ulaq yerdəki qəzeti iyləməyə başlayır və bunu görən müəllimlərdən biri bu kişiyyə sataşmaq üçün deyir: "Filankəs, sənin eşşəyin səndən savadlıdır ha, qəzet oxuyur".*

*Heç kefini də pozmayan ulaq yiyəsi "hə, düz deyirsən, bircə qalstuku catmır, o da olsaydı, əsl müəllim idi" cavabını verir...*

#### Ən humanist məhkəmə...

Avqustun 29-u saat 12-yə Nəsimi rayon məhkəməsində Hilal Məmmədovun işgəncələrə məruz qalması ilə bağlı məhkəmə dinləmələri təyin edilmişdi, hələ məhkəmə başlamamış "elan" lövhəsində məhkəmənin qapalı keçiriləcəyi qeyd edilmişdi, amma bütün bunlara baxmayaraq məhkəmə zalına kifayət qədər çox insan yığılmışdı, bu insanların arasında ATƏT-in Bakı ofisinin şöbə müdiri Nikolas Deç, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Müsavatın təmsilçisi Gülağa Aslanlı, AXCP-nin təmsilçiləri Arzuman Məcidli və Təzəxan Mirələmli, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, bir sıra hüquq müdafiəçiləri, Müdafiə

# ƏN QAPALI MƏHKƏMƏ...

Komitəsinin üzvləri, çoxlu sayda jurnalistlər, professor Hilal Məmmədovun ailə üzvləri də var idi. 12:40-acan zalda hakimi səbirsizliklə gözlədik, hakimin köməkçisi zala girəndə zalı ağzınacan dolu görüb, bir anlığa özünü itirdi, sonra öz yerinə keçib "qalxın, hakim gəlir" dedi və bu vaxt zala dünyanın ən humanist hakimi daxil oldu...

Hakim Emin Mehdiyev məhkəmənin qapalı keçiriləcəyini vurğulayıb, zalı boşaltmağı tələb etdi, vəkil Yalçın İmanov söz istəsə də hakim "Bəxt üzüyü" filmindəki kimi sifətinə "bolşə zəhrimara" yükləyib, məhkəmə nəzarətçilərindən zalın boşaldılmasını tələb etdi, zal boşalmağa başlamamış hakim "vəkillər zirzəmiyə düşsünlər" dedi... İlk olaraq fikrimdən bu keçdi ki, yəqin 37-ci illərə qayıtmış, artıq məhkəmələri zərzmələrə transfer edirlər. Sonra başa düşdüm ki, zalın dolu olduğunu görən hakim gecikdiyi 40 dəqiqə ərzində "lazımı yerlərə" əlaqə saxlayıb və yəqin ki, ona insidentə getməyərək, məhkəməni zirzəmidə keçirtməyi tapşırıblar. Nə isə, təqribən ikinin yarısı məhkəmə qurtardı, vəkillərin bildirdiklərinə görə hakim(lər) müşavirəyə getdi(lər). Adətən belə siyasi həbslərdə məhkəmə qərarları hazır olur və iki dəqiqə çəkməyən müşavirələrdən sonra iki saata ancaq yazılması mümkün olan hazır qərarlar oxunur, Hilal müəllimin burda da bəxti gətirmədi, hakim(lər) nə vaxt müşavirəni qurtaracaqlarını bilmirdilər. 4 saatdan çox çöldə gözləyəsi olduq və məlum oldu ki, məhkəmə qərarı boş divarlara oxuyub... Qərarın oxunduğu vaxt Hilal Məmmədovun zalda olub-olmamasını deyə bilmərəm, amma bu "oxunuşun" vəkillərdən gizlin aparıldığını dəqiq bilirəm....

#### Anar Qasımlını məhkəməyə verək...

Hakimin oxuduğu hökmdən belə məlum olub ki, professor Hilal Məmmədov qeyri-qanuni həbs edilərkən heç bir işgəncələrə məruz qalmayıb, məhkəmə tibbi ekspertizasının xəsarətlərlə bağlı verdiyi rəy boş şeymiş, vəkil Anar Qasımlı isə Hilal Məmmədovun

həbs ediləcəyini "əvvəlcədən bildiyi üçün" özü ona qəsdən xəsarətlər yetirmiş, sonra həməm xəsarətləri öz fotokamerasına çəkmişdir. Görürsüz də bizim zirzəmilərdə keçən məhkəmələrimiz necə düzgün və ədalətli qərarlar qəbul edirlər, kimin ağına gələ bilərdi ki, vəkil Anar Qasımlı əvvəlcədən Hilal müəllimin həbs ediləcəyini bilib, ona xəsarət yetirərək, məhkəməni azdırmaq yolunu tutsun? Heç kəsin, bu ancaq və ancaq adı belə məlum olmayan "donos yazanın" bir donosu ilə günahsız insanlara hökm oxuyan zirzəmi təfəkkürlü Azərbaycan məhkəməsinin ağına gələ bilər. Mən bizim çox hörmətli məhkəmənin vəkil Anar Qasımlını "ifşa etdiyini" əlimdə rəhbər tutaraq, müdafiə komitəsinin rəhbəri kimi Hilal müəllimin digər vəkillərindən Anar Qasımlını məhkəməyə verməyi tələb etmişəm, qoy Anar Qasımlı Hilal Məmmədovun həbs ediləcəyini öyrənib, ona qəsdən xəsarət yetirdiyini məhkəmədə rəsmən boynuna alsın, bunun bədalini ödəsin. Əgər professor Hilal Məmmədovu döy(dür)ən polislərə qarşı iddiamız keçmirsə, bu iddianı axır kiminsə üstünə yönəltməliyik də...

#### Balıx var, balıx...

Sabah artıq sentyabr ayı girir, bu isə o deməkdir ki, küçələrdə yenə də "balıx var, balıx..." sədasını eşidəcəyik, başqalarını bilmirəm, mən bu sədanı eşidən kimi nədənsə yadıma Hafiz Hacıyev düşür. Hafiz Hacıyev çox zor kişidir, görürsən ki, aylarla səsi çıxmır və birdən "hopp" eyləyib, atılır meydana, quyuya bir daş atır, sonra minlərlə insan bu daşı quyudan necə çıxartmaq barədə aylaqla yox ha, illərlə baş sındırırlar. İndi də Hafiz Hacıyev mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi adlı bir daşı atıb quyuya, bu daşın quyuda çox qalması üçün hətta Sülhəddin Əkbəri də özünə şahid edib, indi Sülhəddin Əkbər nə qədər də and içsə ki, mənəm bu olaydan xəbərim yoxdur, ona kim inanar ki? Şəxsən mən balıq, üzr istəyirəm Hafiz Hacıyevə inanaram, nəinki Sülhəddin bəyə. İndi bizim bu Prokurorluq da balıq, yox e, Hafiz Hacıyevin "məlumatını" dəstəvuz

tutaraq cinayət işi qaldırıb. Sual olunur: kimə qarşı? Təbii ki, Əli Kərimliyə qarşı. Axı bunların canlarında hələm də bir Əli Kərimli xofu qalmaqdadır, nə qədər də yaldan desələr ki, Azərbaycan xalqı bizi dəstəkləyir, öz yalanlarına heç özləri də inanmırlar, bilirlər ki, bu gün Azərbaycan xalqı demokratik düşərgəni dəstəkləyir, ona görə də demokratik düşərgəni sıradan çıxartma planı işə düşüb. Hafiz Hacıyev, Emin Milli, sabah bir başqa antimilli, nə çox növbə gözləyən... Hə, onu deyirdim axı, balıq, üzr istəyirəm, Hafiz Hacıyev bu olayı Sülhəddin Əkbərdən eşitdiyini deyib. Bu barədə çox fikirləşdim və Hafiz Hacıyevin adının balıqlarla elə-belə hallanmadığını özümçün qət etdim, ə sən öl kişi dahiymiş... Sülhəddin Əkbərin adını ona görə çəkib ki, sabah desin ki, Sülhəddin Əkbərə də bunu İsa Qəmbər deyib, ə vallah Hafiz dahidir! Kimin ağına gələr ki, bir "sözlə" iki siyasətçini aradan götürəsən? Vallah bu Hafiz Hacıyevdən Qarabala Barakın xəbəri yoxdur, yoxsa bu cür dahi insanı itib-batmağa qoymazdı. Mən oxucularıma söz verirəm, nə vaxtsa şahlıq quşu "ə" hərfindən əl çəkib, göyə qalxsə və təsadüfən mənəm bu bələli başıma qonsa, mən Hafiz Hacıyevi özümə baş vəzir götürərəm...

#### Anormal idarəetmə...

Professor Hilal Məmmədovun hüquqlarının Müdafiə Komitəsinin 28 avqustda Müsavat Partiyasının qərarında keçirilən genişlənmə iclasında Müsavat başqanı İsa Qəmbər belə bir cümlə işlətdi: Azərbaycanda idarəetmə bərhad haldadır. İcazə versəydiz mən hörmətli başqanla razılaşmazdım, çünki Azərbaycanda unikal idarəetmə var, bu idarəetmədə kimin kapitan olduğunu bilmirəm, zətən bu mənəm üçün heç maraqlı da deyil, ancaq onu bilirəm ki, məmləkətimizdə Stalinlər, Beriylər, Mikoyanlar, Mir Cəfər Bağirovlar... peyda olublar, bircə qalib təqvimini geri çevirməyə, yəni 1937-ci il etməyə, yenə də donoslar moda minib, artıq Konstitusiyada yazılmış "heç kəs öz günahsızlığını sübut etməməlidir" bəndi işləmir, çünki

Azərbaycanda hamı öz günahsızlığını sübut etməlidir, çünki Azərbaycanda hamı günahkardır! Bəli, biz hamımız günahkariq, 50 manat təqaüd alan anadagəlmə I qrup əlildən tutmuş Milli Məclisdəki, üzr istəyirəm, qul bazarındakı qullaracan. Milli Məclis dedim, yadıma Qənirə Paşayevanın "mən Milli Məclisdə bizneslə məşğul olmayan tək-tük deputatlarınam" deməsi düşdü. Əgər Qənirə xanımın dediği həqiqətdirsə, şəxsən mən onun yalan danışdığını qəbul edə bilmərəm, demək Milli Məclisin adını dəyişib "biznesmenlər palatası" etmək lazımdır, niyə də etməyək? İngiltərədə lordlar palatası varsa, bizdə niyə biznesmenlər palatası olmasın ki?

Deyəsən Qənirə xanım mənə mövzudan yayındırdı, onu deyirdim axı, bizdə unikal idarəetmə var, artıq bütün məmləkət qapalı bir obyektə çevrilib, qapalı məmləkətdə məhkəmələr də qapalı, özü də zirzəmidə keçməlidir, qapalı məmləkəti idarə etmək də asandır. Qapalı məmləkətdə din xadimlərinin evlərinə silah qoyub, onları həbs edib, "islam və terror başqa-başqa şeylərdir" demək də asandır, çünki sənə heç kəsin, o cümlədən Allahın adı ilə alver edən din xadimlərinin də "yüz nəfərə yaxın islamçı silahla həbs edilibsə, bu islamın elə terror olması demək deyilmi?" sualını vermək cəsarəti olmaz. Heç mən də bu sualı vermərəm, nəyimə lazımdır...

#### Qalstuku(qul)lar...

Yadıma Astaralı din xadimi Ruffulla Axundzadənin məhkəməsi düşdü. Həməm məhkəmədə Astaradan gəlmiş müəllimlər bir maladəsə görə Ruffulla bəyin üzünə durmağa cəhd edib, "biz mütamadi olaraq sahə müvəkkillərinə lazımi məlumatları çatdırırıq" quşunu da buraxmışdılar. Vaxtı ilə müəllim adını müqəddəs bilirdik, əsl müəllim çəkinmədən həqiqəti deyərdi, haqqı danmazdı. İndi isə bəzi, hətta deyərdim ki, əksər müəllimlər seçki məntəqələrində saxta bülletenləri qutularda doldurmaqla, camaatın üzünə durmaqla, "lazımi yerlərə məlumat ötürməklə" məşğuldurlar. Vallah belə müəllimləri görəndə adama elə gəlir ki, ulaqların boyunlarına qalstuk taxıblar...

## TƏBRİKON



Avqusta manqı 31-ədə çəmə qədə bala, çı **Həmidova Rəfiqə Samiri kinə** İsinış təmom bedə. De münosibəti Rəfiqə bala çəy mamu Rais iyən çəy mamu jen Sevdaxanım təbrik kardedən.

● *Bı təbriki çı Rəfiqə bala valideynon iyən çəy nezə odəmon, mülxəsən "Tolışon Sədo" rujnomə umjən bedən.*




01 sentyabrədə çəmə milləti gıyətmandə zoə, çı **Məzahir Əhədovi** təvəlludə ruje. Əy de munasibəti TƏBRİK kardəmon. Bəy səği-sələmətəti, dırozo, mənoynə umır orzu kardəmon. Məzahir boli tolışi rostbemoni roədə iştə dasto oməyon kardə insone, bı roədə Xıdo iştı dastəkəvon bibu BOLİ!

● *"Tolışon Sədo" rujnomə Tolışi Siprişon Şura Tolışi Mədəniyyəti Məranqo*



01 sentyabrədə çəmə milləti gıyətmandə zoə, çı **Vüqar Salayevi** təvəlludə ruje. Əy de munasibəti TƏBRİK kardəmon. Bəy səği-sələmətəti, dırozo, mənoynə umır orzu kardəmon. Vüqar boli tolışi tarixi oko doə tarixçiyə, bı roədə Xıdo iştı dastəkəvon bibu BOLİ!

● *"Tolışon Sədo" rujnomə Tolışi Siprişon Şura Tolışi Mədəniyyəti Məranqo*



04 sentyabrədə çəmə milləti gıyətmandə zoə, çı Moskva ən çəkə hüquqşunasonədə qıləy, **Mərdan Quliyevi** təvəlludə ruje. Əy de munasibəti TƏBRİK kardəmon. Bəy səği-sələmətəti, dırozo, mənoynə umır orzu kardəmon. Mərdan boli, Xıdoku pidəmonə ki, tı bəştə həmə orzuyon bıroşoş!

● *"Tolışon Sədo" rujnomə Tolışi Siprişon Şura Tolışi Mədəniyyəti Məranqo*






## AXC-nin II konfransında nədənsə Lənkəran Xalq Cəbhəsindən İdarə Heyyətində heç kəs "seçilmədi" ...

1988-ci ildən vüsət almış xalq hərəkatının fəal iştirakçısı olmuş Yenidənqurma naminə Lənkəran Xalq Cəbhəsinin fəaliyyəti həmişə mənim üçün maraqlı olub. Belə ki, ilk dəfə məhz Lənkəran Xalq Cəbhəsi rəsmi dövlət dirəyində Azərbaycanın üç rəngli bayrağını dalğalandırır, məhz ilk dəfə Lənkəran hərəkatçıları SSRİ-İran sərhəddinin sərhəd dirəklərini sökmüşdülər, ilk dəfə SSRİ-də məhz Lənkərandə xalq hakimiyyəti elan edilmişdi... Bu illər çoxdur və bu illəri məhz həmin dövrün məşhur hərəkatçıları: Əlikram Hümətovla, Əli Nasirlə, Hüseyinqulu Məmmədovla, Rahim Nuriyevlə və digərləri ilə müsahibə formasında araşdırmaq qərarına gəldim, çünki bu Azərbaycanımızın şanlı tarixidir...

İlk müsahibimiz LXC-nin ilk sədri Əlikram Hümətovdur....



**Əlikram bəy, ilk olaraq yenidənqurma naminə Lənkəran Xalq Cəbhəsinin yaranma zərurəti və yaranma tarixi barədə məlumat verərdiz**

Noyabr 1988-ci il, az qala ümumölkə miqyaslı mitinq-nümayiş tədbirləri dövründə, Astara kömrükxanası qarşısında təşkilatı strukturları olmayan, fərdi təşəbbüsə daha çox söykənən çox günlük piket-mitinq dekabrın 1-də başa çatdırılmağa məcbur olduq. Əlavə edim ki, ilk dəfə olaraq o piketdə ADR-in üç rəngli bayrağı qaldırılmışdır. Çünki o vaxt Az.KP-nin Mərkəzi Komitəsinin məsul işçisi olan, hazırda Azərbaycan Respublikasının Milli Məclisində deputat olan Ziya Səmədzadənin bilavasitə başçılığı ilə xüsusi təyinatlı hərbiçiləri gətirmişdilər, o vaxtkı Astara rayon partiya komitəsinin binasında onların təşəbbüsü ilə Ziya ilə görüşüb, söhbət edəndən sonra anladım ki, onların gecələr çox az adamın qaldığı piket iştirakçılarına hücumu labuddur və bu hücum qansız-qadasız otüşə bilməz, qayıdıb bütün detallarına qədər hər şeyi fəal piket iştirakçıları ilə müzakirə etdik və qərara aldığımız ki, kömrükxananın hər iki girişindən eyni anda cadırları yığaraq qəflətən oradan çəkilək. Elə də etdik. Dekabr 1988 - yanvar 1989-cu il ərzində o vaxtkı DTK və digər hüquq-mühafizə orqanlarının fəallara qarşı apardığı təhdidədi söhbət və əməliyyat tədbirləri nəticəsində fəal vətənpərvərlər artıq biri-biriləri ilə görüşməkdən belə çəkinməyə başladılar. "Perestroyka"-nın (O vaxtkı Sovet hakimiyyətinin başladığı yenidənqurma nəzərdə tutulur. red.) yaratdığı imkanlar bizə imkan verirdi ki, ümum SSRİ miqyasında gedən proses-

ləri izləyək və öyrənək. Artıq təşkilatı strukturlaşmanın vacibliyini anladığımız və bilavasitə təşkilatlanma sayəsində fərdi təzyiqlərə birlikdə sinə gərməyi bacaramadığımızı və müsbət nəticəli fəaliyyətimizin qurulmasına nail olmağın mümkünliyünü anladığımız və fəaliyyətə başladığımız. Üzvləri narahat edən ilk səbəblərdən biri də təşkilatın adı idi ki, qərara aldığımız ki, o dövrdə az qala dəbdə olan "yenidənqurma" sözündən istifadə olunsun və beləliklə Yenidənqurma naminə Lənkəran Xalq Cəbhəsi təşkilatının yaranış prosedurasına başlandı... İlk olaraq təşkilatın Nizamnamə və Proqram lahiyyəsi yazıldı, 1989-cu ilin fevral ayında müzakirə olunaraq rəsmi qeydiyyatdan keçmək üçün Lənkəran rayon və şəhər Sovetlərinə təqdimatların hazırlanmasına start verildi. Mart ayının 20-də 63 nəfərin imzası ilə ərizə, proqram və nizamnamə ilə birlikdə rayon və şəhər Sovetlərinin İcraiyyə Komitələrinə rəsmi qaydada təqdim olundu, "Azad Avropa" radiostansiyası vasitəsi ilə hörmətli Əli Nasirin təqdimatında bütün ölkəyə yayıldı... Təşkilat ilk konfransını 22 may 1989-cu il tarixində keçirdi, proqram və nizamnaməni əlavələrlə qəbul edərək, icra strukturlarını və məclisini seçdi. Eləcə də qərara alındı ki, Azərbaycan miqyasında uyğun təşkilatlanma prosesini gedərsə, Lənkəran Yenidənqurma naminə Xalq Cəbhəsi bütün strukturu ilə ümumölkə təşkilatına qoşulacaqdır...

**Əlikram bəy, qəzetimizdə Lənkərandə 28 may 1989-cu ildə Azərbaycanın üçrəngli bayrağının dalğalanması barədə informasiya getmişdi, bu barədə nə deyə bilərsiniz?**

Konfransdan sonra yeni seçilmiş İdarə Heyyətində ilk iclasında qərara alındı ki, Azərbaycan Demokratik Respublikasının ildönümü qeyd olunsun və bu məqsədlə ümumazərbaycan miqyasında müraciət hazırlanaraq, yayılsın. Eləcə də qərara alındı ki, 27 may tarixində, Ziyalılar evində keçiriləcək Talış poeziya gecəsində həmin müraciət təqdim olunaraq, yayılsın. Eləcə də İdarə Heyyətində ifrat ehtiyatkar üzvlərdən xəbərsiz kiçik bir qrupu qərara aldı ki, fərdi təşəbbüslə 27 maydan 28 may keçən gecədə Lənkəranın ən hündür binalarının üzərinə və əhalinin çox toplaşacağı yerlərdə ADR-in, bu günki Azərbaycanın 3 rəngli bayrağı asılsın. Bu məqsədlə Hüseyinqulu bəy Məmmədovla 3 rəngdə, göy, qırmızı və yaşıl rənglərdə parça aldığımız, evdə bayraqları tikdik, Hüseyinqulu bəy həmin bayraqların üzərinə ay-uldusu çəkdi, Namiq bəy bayraqlar üçün çox səliqəli dəstəklər hazırladı. Gecə 1-ci olaraq Xalq meydanında (o vaxtkı şəhər partiya komitəsinin qarşısında Lenin meydanı nəzərdə tutulur. red.) bayraq dirəklərində SSRİ-nin və Azərbaycan SSR-nin bayraqlarını endirərək 3 rəngli bayrağı qaldırdığımız. Əliqismət, Vaqif, Namiq və Hüseyinqulu bəylər velosipedlə gəzərək Zabıtlar evinin, 9 mərtəbəli binanın damlarına, bazarada, 2-ci mikrorayonda və şəhərin digər ərazilərindəki əlçatmaz yerlərdə həmin bayraqlarımızı asdılar. 28 may səhər tezdən, Azərbaycan Xalq Cəbhəsinin Təşəbbüs Mərkəzinin iclasında iştirak etmək üçün Bakıya yola düşdüm və hazırladığımız bayraqdan birini də özümə həmin iclasa aparıb, tədbirimiz barədə mərkəzdə məlumat verdim. Sonrakı hadisələri isə, Sovet sərhədçi gününün necə pozulmasını, milislərin bayraqları asıldığı yerlərdən götürmək üçün məzəli, gülcünc vəziyyətlərə düşmələrini sonra mənə danışdılar.

**Əlikram bəy, 7 noyabr 1989-cu il tarixdə o vaxtkı şəhər rəhbərliyinin təşkil etdiyi "paradın" ümumxalq etiraz aksiyasına çevrildiyi barədə ziddiyyətli informasiyalar doluşmaqdadır, bu məsələyə aydınlıq gətirə bilərsinizmi?**

Həmin tarixə qədər, müəyyən qədər müstəqilliklərimizi saxlamaqla artıq Azərbaycan

Xalq Cəbhəsinin tərkibində fəaliyyət göstərirdik. Həmin ərafədə İdarə Heyyətində qapalı iclasında, məxfilik tam qorunmaqla qərara alındı ki, Lənkərandə 7 noyabr "bayram" şənlikləri-nümayişi ümumxalq etiraz aksiyasına çevrək və..hazırlıq işlərinə başlamaqla, tam ssenari hazırlandı. Qərara alındı ki, "Ey Ana Vətən" marşını oxumaqla, sıx nizami cərgələrlə, öndə İdarə Heyyətində üzvləri olmaqla, hələ nümayiş başlamamış, Xalq meydanına (o vaxt meydanı biz belə adlandırırıq) daxil olur, tirbunaya qalxır və ümumxalq etiraz mitinqi keçiririk. 6 noyabrdan 7 noyabra keçən gecə o vaxt fəaliyyət göstərən Qurtuluş təşkilatının İdarə Heyyətində tam tərkibdə bizə qonaq gəlmişdilər. Məxfilik o qədər qorunurdu ki, onlar da tədbirimiz tam baş tutanda özləri də bilmədən iştirakçıya çevrildilər. Lənkəran Xalq Cəbhəsinin üzvləri marşın gur sədalarını oxuyaraq meydana girəndə, rayon milis idarəsinin tam heyyyəti nümayişə hazırlıq məqsədi ilə bilavasitə rəisdən təlimat alırdı. Milis sıralarının qarşısından keçəndə, özünü tam itirmiş rəis "farağat" komandası verərək təzm etməyi (cest verməyi) də unutmadı...Və beləliklə məcburi nümayişə gətirilən rayon və şəhər əhalisi (zəhmətkeşləri) də bizə qoşuldular, rayon və partiya rəhbərləri tirbunaya buraxılmadı, Meydanın hər yerində hazırladığımız şüar-tələblər və ən əsası Azərbaycanın 3 rəngli bayraqları dalğalanmağa başladı. Plakatlarda yazılmış tələblər Azərbaycanın müstəqilliyi və Qarabağın Azərbaycanın ayrılma bir parçası olması barədə idi... Azərbaycanın qalan hissəsində təntənəli Oktyabr bayramı keçirilirdi.

**Əlikram bəy, məlumdur ki, 1990-cı ildə başçılıq etdiyiniz LXC-si Lənkəran şəhərində Sovet hökumətini devirərək, Xalq hakimiyyəti elan edib, bu barədə daha ətraflı danışmağınızı istərdik**

1989-cu ilin dekabr ayında AXC Lənkəran şöbəsinin 2-ci konfransı keçirildi, yeni İdarə Heyyətində və AXC-nin 2-ci konfransına nümayəndə heyyyəti seçildi. O vaxt AXC-nin, ölkə ictimaiyyətinin sayılmış nümayəndələri, o cümlədən Xəlil Rza da konfransın işində qonaq qismində iştirak edirdilər və çox yüksək fikirləri ilə Lənkəran Xalq Cəbhəsinin işini qiymətləndirdilər, LXC-nin işindən bəzi şeyləri öyrəndiklərini bildirdilər... 5 yanvar 1990-cu il tarixində bütün Azərbaycanda, o cümlədən Bakıda və Lənkərandə güclü qar yağdı, Bakıya getsəm də, getdiyimiz avtomobil Şıx qəsəbəsində

dən o tərəfə gedə bilmədiyindən, sürücünün təkidindən sonra, gəri qayıtmağa məcbur oldum. AXC Konfransında mən iştirak etməsəm də, nümayəndələrimiz bütün məsələlərin müzakirəsində çox fəal iştirak etmişdilər, amma hansısa səbəbdən AXC İdarə Heyyətində yeni tərkibinə Lənkəran Xalq Cəbhəsindən heç kim "seçilmədi"... Səhv etmərsəm, 7 yanvar 1990-cu il tarixində o vaxtın İttifaq televiziyası vasitəsi ilə öyrəndik ki, Ermənistan SSR-nin Ali Sovetinin sessiyasında qərar qəbul edilib ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadi inkişaf proqramı Ermənistan SSR-nin daxili planına daxil edilir. LXC-nin İdarə Heyyətində təcili toplandı və ciddi müzakirələr başlandı və belə hesab edildi ki, Ermənistan SSR-nin Ali Sovetinin bu qərarı artıq DGMV-nin bilavasitə Ermənistan SSR-yə birləşdirilməsi kimi qəbul edilməklə, həm də SSRİ-nin o vaxtkı Əsas Qanunu-Konstitusiyasına artıq hörmətsizlik və sayğısızlıqdır, dövlət öz əsas qanunu ilə müəyyənləşdirədiyi ərazi-inzibati idarəçiliyi qoruya bilmərsə, belə bir dövlətin tərkibində qalmağın artıq siyasi-inzibati və idarəçilik baxımından heç bir mənası qalmamışdır. İdarə Heyyətində və fəal cəbhəçilərin fikirləri nəzərə alınmaqla, qərara alındı ki, Sov.İKP -nn və o dövrün nomenklaturası hesabına formalaşdırılmış Sovetlərin rəhbərliyində qalmağın artıq mümkünə deyildir. Yanvarın 10-dan 11-nə keçən gecə AXC-nin İdarə Heyyətində bir neçə üzvü ilə qərarımız barədə məsləhətləşmələr apardığımız, onlardan qəti heç bir hərəkat etmə barədə sadə təklif belə ala bilmədik...və igid, qeyrətli gənclərimizlə bir yerdə, gecə ilə bütün əsas saydığımız partiya və Sovet idarələrini, rabitə və hüquq-mühafizə orqanlarının inzibati binalarını ixtiyarımıza götürərək Xalq hakimiyyəti elan etdik, tələblərimizi elan etdik. Rayon və şəhərin həyatının bütün sahələri nəzarətə götürüldü. 19 yanvar tarixinə kimi, yağın güclü qardan az qala iflic vəziyyətinə düşmüş şəhər-rayon ictimai-iqtisadi həyatı tam qaydasına salındı, yüksək səviyyəli İttifaq nümayəndələri ilə ciddi danışıqlar aparıldı, Azərbaycan problemləri müzakirə edildi, Qarabağ probleminin həlli yolları axtarıldı və s. və i.a. Bütünlükdə beynəlxalq ictimaiyyətin diqqəti problemlərimizə istiqamətləndirildi, ölkə miqyasında siyasi, vətənpərvərlik hərəkatı yeni vüsət almağa başladı...Əgər 13-16 yanvar tarixlərində Bakı, Gəncə və digər bölgələrdə idarə olunmaz, təxribat xarakterli qeyri-insani əməllərə yol verilməsəydi...

(ardı gələn sayımızda)

## Əli Kərimliyə qarşı təzyiqlərə son qoyulsun

### Talış Ağsaqqallar Şurasının Bəyanatı

Bu gün Azərbaycan siyasi sistemində gedən çəkişmələr və bundan doğan siyasi proseslər, konkret olaraq heç bir həqiqi mənbəyə söykənmədən kimlərsə "məlumatları" ilə, əslində isə siyasi sifarişli cinayət işlərinin açılması Talış Ağsaqqallar Şurasını bu məsələyə münasibət bildirməyə vadar etmişdir. Talış Ağsaqqallar Şurası Hilal Məmmədovun həbsinin "adı məlum olmayan mənbə"nin donosu ilə reallaşmasından və bundan sui-istifadə edərək digər talış fəalları hüquq mühafizə orqanları vasitəsilə təzyiqlər altında saxlayan və həmçinin AXCP sədri Əli Kərimliyə qarşı düşünülmüş təxribata, konkret olaraq qeyri-ciddi bir şəxs kimi tanınan Hafiz Hacıyevin "Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı" şikayəti əsasında sifarişlə növbəti bir cinayət işinin açılmasına cəhdən narahat olduğunu bildirir. Talış Ağsaqqallar Şurası hesab edir ki, bu cür tendensiyalar Azərbaycan xalqının demokratik istəklərinin boğulmasını özündə ehtiva edir və gözlənilən prezident seçkisində rəqiblərin vurulması və xalqın gözünün qorxudulmasına hesablanmış mürtəce bir əməldir.

AXCP sədri Əli Kərimliyə və eyni zamanda talış fəallartına qarşı aparılan bu cür qeyri-qanuni halları pisləyən Talış Ağsaqqallar Şurası Azərbaycan hakimiyyətindən siyasi xadimlərə qarşı bu cür təzyiqlərə son qoymağı tələb edir.

*Talış Ağsaqqallar Şurasının sədri: Rafiq Cəlilov*



Azərbaycan Respublikasının Prezidenti  
İlham Əliyev cənablarına  
Sürətləri:  
Azərbaycan Respublikasının baş  
prokuroru cənab Zakir Qaralova  
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik  
naziri cənab Eldar Mahmudova  
Azərbaycan Respublikasının Daxili İşlər  
naziri cənab Ramil Usubova

### Talış Ağsaqqallar Şurasının

#### Müraciəti:

Möhtərəm Prezident! Siz, Azərbaycan Respublikasının Qanunlarının aliliyinin qaranırsınız. Talış Ağsaqqallar Şurası olaraq Sizlərə müraciət etməkdə məqsədimiz hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarının qanundankənar, qanun etikasına zidd, öz fəaliyyət prinsipləri ilə vətəndaşlara, o cümlədən Talış kökənli ictimai xadimlərə, ədəbiyyat, elm və mədəniyyət sahələrində çalışan insanlara, sırası vətəndaşlara münasibətləridir. Belə ki, bəzi hüquq-mühafizə işçiləri vətəndaşlara qayğı və etimad yaratma üsullarını bir kənara atmaqla, onlarda xof, qorxu yaratma üsullarından amiranə qaydada istifadə edirlər. Vətəndaşlar heç bir çağırış, izahat verici bildiriş və səbəb göstərilmədən, rəsmiləşdirilmiş qaydada dəqiq görüş vaxtı təyin edilmədən hüquq-mühafizə orqanlarına çağırılırlar ki, bu da Əsas Qanunun – Konstitusiyanın və digər hüquqi Aktların müvafiq müddəalarının kobud pozulması olmaqla yanaşı, Azərbaycan vətəndaşlarında hüquq-mühafizə orqanlarına etimadın itməsinə gətirib çıxardır.

Talış Ağsaqqallar Şurası olaraq son aylarda vətəndaşlara münasibətdə göstərilən bu cür halların davamlı şəkildə artması barədə kifayət qədər məlumat almışıq və bu cür halları hüquq-mühafizə orqanlarının insan haqlarına hörmətsizlik saymaqla, Azərbaycanın demokratik imicinə böyük zərbəsi kimi qiymətləndiririk və təkidli qaydada Sizdən xahiş edirik: hüquq-mühafizə orqanları işçilərinin vətəndaşlara qarşı bu cür qeyri-qanuni hərəkətlərinə son qoyulsun, onların hüquq-mühafizə orqanlarına çağırışları mövcud Qanunvericiliklə nəzərdə tutulmuş qaydada, rəsmi bildiriş-çağırışla həyata keçirilsin.

**Talış Ağsaqqallar Şurasının sədri: Rafiq Cəlilov**

**ünvan: var**  
**telefon: var**  
**e-mail ünvanı: var**

**Müraciət Talış Ağsaqqallar Şurasının 26 avqust 2012-ci il tarixli iclasında qəbul olunub.**

## Prokurorluq Hilal Məmmədova qarşı işgəncələrə dair cinayət işi qaldırmaqdan imtina edib

*Avqustun 29-da Nəsimi Rayon Məhkəməsində iyunun 21-də həbs olunmuş "Talış sado" qəzetinin redaktoru, professor Hilal Məmmədovun qeyri-insani davranışla (işgəncə ilə) bağlı iddiası üzrə məhkəmə prosesi keçirilib.*



Məhkəmənin açıq rejimdə keçiriləcəyi və arzu edənlərin ora buraxılacağı gözlənilsə də, hakim Emin Mehdiyev məhkəmənin qapalı keçirilməsi barədə qərar qəbul edib və iclası zirzəmi kimi yerdə keçirib.

Jurnalistlər və H.Məmmədovun hüquqlarını Müdafiə Komitəsinin üzvləri məhkəmənin qərarını küçədə gözləməli olublar. Yarım saatdan sonra, saat 13.00-da vəkil Yalçın İmanov bildirib ki, iclas başa çatıb müavini Rüstəm Usubov qeyri-insani davranış faktı üzrə cinayət işinin qaldırılması

barədə vəsatətdən imtina edib. Şikayətin mahiyyətinə gəlincə, "bu, ondan ibarətdir ki, ilk iki gün H.Məmmədovu yeməkdən və sudan məhrum ediblər", - vəkil vurğulayıb.

Adətən siyasi iclaslar üzrə operativ qərarlar qəbul edən Azərbaycan məhkəməsi bu dəfə nədənsə ləng tərpnəyib, yalnız 4 saatdan sonra elan edilib ki, şikayət təmin olunmayıb.

"Talış sado" qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin sədr müavini H.Məmmədov iyunun 21-də qanunsuz narkotik vasitə saxlamaq ittihamı ilə həbs edilib. İyulun 4-də isə ona qarşı 274-cü maddə ilə (dövlətə xəyanət) və 283.2.2. (milli, irqi, sosial və dini



nifrət, düşmənçilik və etnik ayrı-seçkilik) yeni ittihamlar irəli sürülüb.

Yerli və beynəlxalq demokratik ictimaiyyətin əqidəsinə görə, H.Məmmədov fəal vətəndaş mövqeyinə və hüquq müdafiə fəaliyyətinə görə siyasi əsaslı təqiblərə məruz qalır.

H.Məmmədov İnternetdə populyar olan "Tı kto takoy? Davay, do svidaniya" videoçarxının müəllifidir.

### ALLAHVERDİ BAYRAMI

#### LAZIM GƏLƏRSƏ...

Sahib çıxdı düşmən xan Qarabağa,  
Ağdam cavanları qalxdı ayağa,  
Xuraman özünü atdı qabağa...  
Dedilər: "Səbr edin, lazım gələrsə..."

Könüllü ordular geri çağrıldı,  
Qarabağ, ətrafi düşməne qaldı:  
Bir milyon yurddaşı didərgin saldı.  
Dedilər: "Səbr edin, lazım gələrsə..."

"Atəşkəs" bağladı uduzan tərəf...  
Ordumuz güclənib, sırası səf-səf!  
Nişana gəlmədi seçilən hədəf?  
Dedilər: "Səbr edin, lazım gələrsə..."

Bu ATƏT, bu AŞPA, o NATO belə...  
Bir müsbət nəticə gəlməyib ələ,  
Məsələ həllini tapmayıb hələ!  
Dedilər: "Səbr edin, lazım gələrsə..."

Ölkəni, dövləti almırlar saya:  
Xarici mətbuat, Vikipediya...  
Bunlara yek cavab verən yoxmu ya?  
Dedilər: "Səbr edin, lazım gələrsə..."

İllər ötür, gəlmək bilmir bu LAZIM,  
Sonda bizi bada verməsin zalım?  
Gözümdə qalmasın arzu, murazım...  
Görümə ağlasın, lazım gələrsə!..

### XANƏLİ TOLİS

#### DİNYO TARSEDƏ

Kəynə i bedəmon, zirək bedəmon:  
Atropat bedəmon, Məzdək bedəmon.  
Cavanşir bedəmon, Babək bedəmon...  
Odəmon i beyku tarsedə dınyo.

Məxloğ i bedəbu harçı fəmedə,  
Peştupurin bedə, rəhət çamedə.  
Bo iqlə biriyo, sa cur pamuedə;  
Odəmon i beyku tarsedə dınyo.

Millət i bedəbu vey zumand bedə.  
Fəthnibə bilində barzə band bedə.  
Amalış səbəro, koş ovand bedə.  
Odəmon i beyku tarsedə dınyo.

Əve çəvon daston volo kardedən.  
Qılənki Ben Ladin- məlo kardedən  
Qılənki narkoman- bəlo kardedən...  
Odəmon i beyku tarsedə dınyo.

Məmuron nəfsi çəş kəynə si bibo,  
Dilonə xəbisə fikən ni bəbo,  
Vətən budo bəbe millət i bibo...  
Heyif ki, i beyku tarsedə dınyo.



**RZA MUSAYEV**

**BƏVƏDƏ**

Dədə hestbe, nənə hestbe bəvədə,  
Ləzət hestbe, təmən hestbe qəvədə.  
Ruj dəvarde, mandim tokyə şəvədə  
Həşi həni qırdo Bumi qardəni,  
Jimon esə bomi ləzət vardəni.

Çəmə çökə rujon, soron dəvon şin,  
Çəmə dardi dəmonon şin, dəvon şin;  
Əmə jimon, çı dınyoku əvon şin,  
Dılım bimon hiçur bovə kardəni,  
Jimon esə bomi ləzət vardəni.

Nıznəmonə çəvon gədir vaxtədə.  
Eqnin çı cıvonəti taxtədə,  
Oməy-rəse çı coəti vaxt, vədə.  
Maq omeədə bəmə rəhim kardəni.  
Jimon esə bomi ləzət vardəni.

Jıqom pidə, bə rujon az oqardım,  
Çəvon tonə qırdo bəvon bıqardım.  
Bısrıvonım əvoni şo bıqardım.  
Həyif, şə ruj bə dumo oqardəni,  
Jimon esə bomi ləzət vardəni.

**DARDE - DARD**

In dınyo çı səyku bə po  
Xıs-xıvətə, gəm, darde- dard.  
Dınyo dardi kəşədəm az,  
Əve ranqımən zarde- zard.  
Eqnim bə xılə diyo,

Çıçım vinde oxo iyo?  
Umur – çı dınyo bə dınyo  
Ovaşte- şe ro parde- pard.

Ki larzedə bənə bizi,  
Ki nəvedə bo nun-ruzi,  
Ki çovnedə iştə luzi,  
Dardış luzə çəy, harde-hard.

Umu karde-karde jidəm,  
Dılvandıyən bəştə dodəm. (dılvanqi)  
Bimi ağılmand nıkə gəm,  
Oroxnə tıkiş marde-mard.

02.02.2011

**VOYKU TARSEDƏM**

Jıqo tarso bəni çımı yolə rıə,  
Əçəy nəvəm, çı har çıyku tarsedəm.  
Dır nəvedəm- dəşum, məseədə çıppə,  
Voə-voşiku, qemej- voyku tarsedəm.

De sıftəku çımı çəşi torsınə,  
Çımı parçini pojoni fırsınə,  
Pelarzedəm vindeədə iştə soğnə.  
Dasto qətə zorə çuyku tarsedəm..

Penc həzo sor çımı bə nav iyo bim.  
Tı çıkonco oməyş- beşiş, zındənim.  
Sukə-sukə du votedəş bəçmi dim.  
İştı votə yolə duyku tarsedəm.

Çımı Vətən patə nune, tatə ni.  
Bənə zəli pesovnedəş vətəni.  
Kuy qətışe iştə qətəy vadəni!  
Ojonku ne, az çı kuyku tarsedəm.

Çımı votəy bə vey kəsi rəsdəni,  
Ko qətedən kəkkü sədo məsdəni.  
Jıqo bızın, əğile, dərəsdəni...  
Kali kəson qətə koyku tarsedəm.

Çımı şə ro kıl-kımote, həmo ni,  
De roy pəydo bəkam iştə dəmoni.  
Az nıkom bəs, ki bəkarde səhmoni?  
Əmmo iştə çı şə royku tarsedəm...

15. 05. 12



**Dil vasitəsilə cəmiyyətin inkişafı**  
*Community development through language*

**Üfüq-S MMC**  
**(VÖEN 1800107871)**

**Azərbaycanda bir çox dillərə yazılı, şifahi  
biznes, Notarial tərcümələr və mətnlərin  
yığılması xidmətini təqdim edir. Biz Azər-  
baycan, Rus, İngilis, Talış, Fars və s. dillə-  
rə yazılı tərcümələr edirik. Ətraflı məlu-  
mat almaq və ya xidmətlərimizdən bəhrə-  
lənmək üçün**

**(012) 564-68-91 nömrəsinə**

**zəng edə və ya**

**commercial\_manager@ufuq.az**

**elektron ünvanımıza yazaraq**

**əlaqə saxlaya bilərsiniz.**

**Bəxtiyar Rüşin**

**DAMEDƏ**

Bəçımı niqari gəşənq tirmənə şol damedə,  
Bənəy ovşumi dimiş, əcəbən xol damedə.

Zinə kardime xəlvət, mı iştə baxşime bey,  
Bə mərmər dastonən avşumə dasmol damedə.

Az əncəx dəstə pəvəndi dınyo baxtəvərim,  
Çoknəy bə boği bilbil, ujenən vıl damedə.

Mını vindəş, kinəlim, anə diyənon eməkə,  
Bə gəşənqon sırə dim, xoşə əhval damedə.


De nozi-gəməzə şədəş, in şeymon kıştə mını,  
Bə sərvə-gəməti dorzə muəxol damedə.

Çanə məstanə bibu, az ujen çəyku rozim,  
Bəy, həyomand be qorış, ağıli-kəmol damedə.

Bıçarə Bəxtiyarım, həxe , votdən, bəminən -  
Bıbum ha ruj eşği roədə poymol, damedə.



**İLQAR MIYONKUJ**



**LO DE RIVOSİ TOJƏ  
ƏHVOLOT**

Pərədəbə qıləy Lo  
Qəvədə tikəy pəni.  
Ome nişdə bəsə do  
Zuş mandənibe həni.

Mohkəm vəşi qətəbe:  
Bə qur-qur be ləvə-luz.

Oxnə kərə hardəşbe  
Pəynə se-ço qılə muz.

Diə kardışe bə pəni.  
Pişə bəhəy əy həni.  
Bı vaxti qıləy Rıvos  
Dəvarde de doy bini.

Lap bənə ənəzini.  
Quya Lo hiç zındəni  
Qa erəxəy əv bə Lo,  
Qa edəsəy bə pəni.

Əncəx hiç damə nibe,  
Davarde –şe dəstə po.  
Rıvosi in hərəkət  
Çon-çon oməy bə syo Lo.

Vanqış karde: ha Rıvos,  
İ dəyğə bımand hələ.

Məqər bo liskəy pəni  
Kardənibiş ah-nolə?

Bə çan çild dəşədəbiş,  
Liskə pəni bısdəni?  
Çiçbe ənə du- təlbis?  
Qasbi si bəbuş həni?  
\*

Sıre bərkədə Rıvos,  
Vote: Rost votdəş, ha Lo,  
Bəti vey zulmonım doa.  
Bıbaxş mını bə Xıdo.

Yəğın iştə xəbə ni,  
Bə vəzifə ovaşdəm.  
Pəson səpesə yolım,  
Puli de to dəvoşdəm.

Bəmi lozim ni həni  
İştı pıxırə pəni.

Bomı xarico vardən:  
Holland, İsveçrə pəni.

Səyme boştə “Hunda Cip”  
Dutəme villa, kə-bə;  
Telequllə xıvandım.  
Bə xaric şədəm rəy-rə.

Yolə vəzifə soybim.  
Rışkədə mışk qətedəm,  
Emə-memə hardənım,  
Az nokə oqətedəm.

Omutəme çan zıvon,  
“Cəntlimən” votdən bəmi.  
De Şiron bə eşt-nışdim,  
İtotin bibi demı.  
\*

Çiç kardəm iştə pəni,  
Xərob bıkə iştəho.

Esət restoran şədəm,  
De Fili harde nəho.

Namə ustul, kabinet,  
Bılbıl çımı katibə.  
De ləğə okardedəm  
“Uçasko” sıpə kəybə.

Pidə tını baspardım:  
Pəğəton tını bə ko.  
Pəni zavod çoknəye?  
Ya bıvğandom bə osyo?  
\*

Çəşon beşin çı konə,  
Sədoş eşe çı syo Lo.  
Im çiçə? Mocuzəye?  
Ya Xıdo tojə bəlo?

Çanə qardə zəmonə,  
Nokə kijon bən əğə!

İmi məsəkəs bibu,  
Bakan bəmə ləğləğə.

Diəkə dumliştə Rıvos  
Dəşə bə tojə libos.  
Qa bə Kərbəlo şədə,  
Qa Həci zəvvor bedə.

Nıştə namə ustulo,  
Hukum doydə vey rohət,  
Bəçəy çiçi lozime  
Vəşimardə Loy kıləfət?  
\*

Bızınən, in zulmi Xıdo  
Əhaştını be cəzo.  
Vey şahon şən çı dınyo,  
De əcəli, de gəzo.

Bo Rıvosian bome  
Bı nezono jəqo ruj.  
Çəy harde zəhər bəbe,  
Bə tuli bəbe umuj.

**Təsisçi :**  
**Rafiq Cəlilov**

Tel.:+99470 909-85-90  
E-mail: celilovrafiq@mail.ru  
Qəzetin elektron variantını  
**talish.org**  
saytında oxuya bilərsiniz

Redaksiyanın ünvanına göndərilən  
əlyazmalar müəlliflərə qaytarılmır və  
mətnlərə rəy verilmir.  
Faktlara görə yalnız müəlliflər  
məsuliyyət daşıyırlar.  
Müəlliflərlə redaksiyanın mövgeyi  
uyğun gəlməyə bilər.

Qəzet Ədliyyə Nazirliyində  
qeydə alınmışdır.

Qeydiyyat nömrəsi:3462

Tiraj: 1000

**Hesab nömrəsi:**  
AZN üçün: "Bank of Baku"  
ASC Yasamal filiali  
Cəlilov Rafiq Şahrza oğlu  
hesab nömrəsi 3801000000159315  
VÖEN 1700038881  
kod 506322  
müxbir hesab 0137010007944  
S.W.I.F.T JBBKAZ22

**US Dollars:**  
Jahlov Rafiq Şahrza oghlu ACC N  
3811001000159315  
INTERMEDIARY BANK  
Standard Chartered Bank, New York  
CORR. ACC. 3582023389001  
SWIFT: SCBLUS33  
BENEFICIARY BANK:  
"Bank of Baku" OJS S.W.I.F.T. JBBKAZ22  
Baku, Azerbaijan